

## Nar bitkisi üzərində mumlu yapon yalançı çanaqlı yasticasının (*Ceroplastes japonicus* Green, 1921) (Hemiptera: Coccoidea) inkişafı

G.Ə. İsmayılova\*, G.E. Qəhrəmanova

AMEA Zoologiya İnstitutu, A.Abbaszadə, 1128, 504 məhəllə, Bakı AZ 1004, Azərbaycan;

\*E-mail: gulnas-ikmet@mail.ru

Çapa qəbul edilmişdir: 27.12.2019

Təqdim olunan məqalədə nar bitkisinin əsas zərərvericilərindən olan mumlu yapon yalançı çanaqlı yasticası, onun bioekoloji xüsusiyyətləri və təsərrüfat əhəmiyyəti haqqında aparılan tədqiqatların nticələri verilmişdir. Bu zərərvericidən cinsi dimorfizm olduğu, sayının biotənzimlənməsində *Chilocorus renipustulatus* Scribə və *Chilocorus bipustulatus* L. yırtıcılarının müəyyən qədər rol oynadığı qeyd edilir. Zərərvericinin səmərəli entomofaqlarından *Scutellista cyanea* və *Microterys clauseni* növlərinin respublikaya introduksiya edilməsi məqsədəyən hesab edilir.

**Açar sözlər:** Nar bitkisi, mumlu yapon yalançı çanaqlı yasticası, cinsi dimorfizm, entomofaq

### GİRİŞ

Nar bitkisi (*Punica granatum* L.) narkimilər (Punicaceae) fəsiləsinə aid olub, hündürlüyü 1,5-5 m olan kol bitkisidir. Vətəni Azərbaycan, Orta Asiya, İran və Əfqanistan hesab olunur. Bitkinin areali olduqca geniş olub, rütubətli subtropik iqlimləndə quru subtropik rayonlara qədər yayılmışdır. Nar bitkisinin meyva, texniki, dekorativ və müləcə məqsədi mövcuddır. Onun meyvələri ham többi şəkildə, ham da emal olunaraq istifadə olunur. Sənayedə nar qabığından dubil maddələr, toxumlarından yağ alınır. Remontant (ildə bir neçə dəfə çiçəkləyib meyva verən) tipli nar ağaclarından dekorativ bağçılıqda istifadə edilir (Nəbiyeva, 1966; Ercili v.b., 2011).

Nar bitkisi da meşa və meyva ağacıları kimi müxtəlif zərərvericilər tərəfindən yoluxduğuna və ciddi ziyan çəkdiyinə görə sistemli şəkildə mühabizə etməyi vərdir. Sonnayə və ərzəq mahsulu kimi əhəmiyyətinə nəzərə alaraq Azərbaycanda nar bitkisinin inkişafına və çoxalmasına ziyan vuhan zərərvericilərinin növ tərkibinin aşkar edilməsi, onların bioekoloji xüsusiyyətləri, yayılması və entomofaqlarının öyrənilməsi vacib məsələlərdən biridir.

Meyva, giləmeyva və dekorativ bitkilərin ciddi zərərvericisi olan yalançı çanaqlı yasticasalar sorucu ağız aparatına malik olub, bitkilərin zoğ və yarpaqlarından hüceyrə şırısını çəkir. Bu da mad-

dələr mübadiləsinin pozulmasına, nəticədə yarpaq, zoğ və budaqların deformasiyasına və qurumasına, mahsulun komiyot və keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Ümumiyyətlə, Azərbaycanda yalançı çanaqlı yasticasalar çox az öyrənilmişdir (Mustafayeva, 2013; Rzayeva L. və b., 2004).

Tədqiqatlar zamanı məlum olmuşdur ki, nar bitkisinin geniş yayılmış zərərvericilərindən biri də *Ceroplastes japonicus* - mumlu yapon yalançı çanaqlı yasticasıdır.

### MATERIAL VƏ METODLAR

Materialın toplanması və işlənməsi entomologiyada qəbul edilmiş üssullarla həyata keçirilmişdir (Borxsenius, 1950; Тряпцин, 1989; Fasulatlı, 1971). Müşahidələrin aparıldığı və entomoloji materialın toplandığı stasionar sahələr Göygöl, Kürdəmir, Neftçala rayonlarının (N 40°36.604, E 047°41.815; N 40°26.511, E 48°39.686; N 40°26.894, E 48°16.668) müxtəlif yaşlı nar bağlarından seçilmiştir. Bu məqsədlə ilə ərzində zərərverici ilə yoluxmuş ağaclardan 50 yarpaq və ya hər biri 10 sm uzunluğunda 10 zoğ götürülmüş və nümunələr laboratoriya şəraitində izlənilmişdir. Mumlu yapon yalançı çanaqlı yasticasının fenologiyası öyrənilmişdir. Üzərində yasticasalar olan bitki nümunələri qurudulmuş, parazitləri öyrənmək üçün yoluxmuş budaqlar qapalı şü-

şə qablara yiğilmişdir. Tədqiqat müddətində zərvericinin həyat fəaliyyətini eks etdirən çoxlu sayıda şəkillər və videomateriallar çəkilmişdir.


## NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

Mumlu yapon yalançı çanaqlı yasticası (*Ceroplastes japonicus* Green, 1921) yarımsərtqanadlılar dəstəsinin (*Hemiptera*), koksidlər (*Coccoidea*) fəsiləsinə aiddir. Növ Çin, Yaponiya, Koreya, Nepal, Fransa, Sloveniya, Türkiyə, Xorvatiya, Fransa, İtalya, Abxaziya, Gürcüstan, Krasnodar vilayətində yayılmışdır (Борхсениус, 1950; Masten-Milek, 2007). Nar bitkisinin ciddi zərvericilərindən biri olan mumlu yapon yalançı çanaqlı yasticasına (şəkil 1, 2) 1970-ci illərin sonuna kimi Azərbaycan orazisində rast gəlməmişdir. Azərbaycana Gürcüstəndən heyva tingləri üzərində gətirilmiş və ilk dəfə 1980-ci ildə Göyçayda heyva və nar bitkisi üzərində aşkar olunmuşdur.



Şəkil 1. Mumlu yapon yalançı çanaqlı yasticası ilə yolumuş nar bitkisi (erkək fördlər).

Bir müddətən sonra Lənkəran-Astara zonasında da yoluxma ocağı qeyd edilmiş, orada narinçi, limon, dəfnə, heyva, seyxo, yapon əzgili ağaclarını yoluxduraraq bu bitkilərin məhsuldarlığını xeyli aşağı salmışdır. Abşeronda isə 1981-ci ildə dəfnə ağacı üzərində qeyd olunmuş, sonrakı illərdə zərverici tut, akasiya, gərməşov, sümşad, heyva, legistrum, murdarça, yapon əzgili və daş sarmışığı üzərində rast gəlməmişdir. Polifaqdır, adəbiyyat məlumatına görə, 30 fəsiləyə aid 130-dan çox, Azərbaycanda isə 25 növdən çox bitkiyə zərər vurması məlumdur (Rzayeva və b., 2004).



Şəkil 2. Mumlu yapon yalançı çanaqlı yasticasının erkəklərinin çanağı və nimfasi.

Ən çox tropik və subtropik meyvə ağaclarına, sitrus bitkilərinə, öncirə, çay kollarına və bir çox dekorativ bitkilərə (*Camellia rubens* Maskell, *C. destructor* Newstead, *C. floridensis* Comstock) ziyan vurur (Rainato və b., 2008). Gələn növ olduğundan təbii düşmənlərinin azsaylı olması, həmçinin külli miqdarda yumurta qoyması mumlu yapon yalançı çanaqlı yasticasının çox böyük sürətlə yayılmışmasına səbəb olmuşdur.

Nar kollarının gövdələrində, budaq və yarpaqlarında maskunlaşaraq, böyük kaloniyalar yaradırlar. Erkəklər əsasən nar bitkisinin yarpaqlarına, dişilər isə zoğ və budaqlarına yapışmış olurlar. Bitkinin yarpaq və budaqlarından hüceyrə şırşasını sorduğuna görə, yoluxmuş bitkilərin yarpaqları saralır, yeni zoğlar əmələ gəlmir, bitki inkişfəndən qalır. Zərverici tərəfindən ayrılan şirədə göbəlkələr inkişaf etdiyindən yarpağın üzəri qaralır və nəticədə fotosintez prosesi zəifləyir. Güclü yoluxma zamanı qabığın çatlamasına, bitkini zəiflədərək qurumasına səbəb olurlar. Vegetasiya müddətində bir nöslər verir. Mumlu yapon yalançı çanaqlı yasticasında cinsi dimorfizm mövcuddur, yəni erkək və dişi fördlər bir-birindən köskin fərqlənir. Inkişaf prosesi qeyri-tam (yumurta, sürfə, yetkin fərd) çevriləmə ilə gedir. Erkək və dişi fördlərin inkişafı da bir-birindən köskin fərqlənir. Cinsi diffrensiasiya xuxarı yaş mərhələsində başlayır. Son mərhələdə erkəklərin sürfələri uzunsov forma alaraq, birinci pronomfa, sonra isə ikinci mərhələnin nimfalarına çevrilirlər. Dişi fördlər sürfə mərhələsindən sonra sükut fazasına keçdiyi halda, erkək


sürfələr fərqli olaraq sükut hali keçirmədən yetkin mərhələyə keçirlər. Erkək fərdin nimfasının qalxanı uzunsov oval olub, ağ rönglidir, ətrafında 13 adəd ucu işi mum çıxıntı olur, sənki ağ ulduza bənzəyirlər (şəkil 3).

Erkək fərdin sürfələri əsasən yarpaqların üst səthində damarlar boyu düzülərək, ağ röngli çıçıqları xatırladır. Avqustda yarpaqların üzərindəki çanaqları qaldırıqdə erkək nimfaların formalasdığı görünür. Sentyabrın birinci və ikinci ongününlündə erkəklərin kütləvi uçuşu müşahidə olunur. Erkək fəndlər dişilərdən fərqli olaraq qanadlıdır (şəkil 4). Erkəklərin nimfalarının boş qalxanları yarpağın üzərində qalır. Onların ağız aparatı olmadığı üçün dişiləri mayalandırdıqdan sonra məhv olurlar. Yetkin dişilərin çanağı qısa ovalşəkilli olub, üstdən qabarıq kürəşəkilli, alt hissəsi qatlanmışdır. Bədəninin uzunluğu 1,5-5,0 mm olub, üzəri mum təbaqə ilə örtülüdür. Cavan fəndlərdə mum təbaqə 8 lövhəcikdən ibarətdir, yetkin fəndlərdə isə bu lövhəciklər qarışır (şəkil 5). Pəyizda mayalanmış dişi fəndlər nar bitkisinin cavan budaqlarında qışlamaya gedirlər.

Qışlamadan sonra, yazda dişi fəndlər sürətə böyməyə başlayaraq, ölçüləri bir necə dəfə artır. Mayın birinci ongününlündən başlayaraq mayalanmış dişi fəndlərin bədəni daxilində yumurtalar formalaslaşmağa başlayır. Mayın sonu və iyunun əvvəllərində qarınçığın altına yumurta qoyurlar. Yumurtaların sayı çoxaldıqca bədənlərinin alt səthi üst səthinə yapışmış olur.



Şəkil 3. Mumlu yapon yalançı çanaqlı yasticasının çanagının altında erkək fəndlər.



Şəkil 4. Mumlu yapon yalançı çanaqlı yasticasının yetkin erkək fərdi.



Şəkil 5. Mumlu yapon yalançı çanaqlı yasticasının dişilərinin çanağı.

Yumurtaqoymamanın son dövründə dişi fərdin bədəni çanaq şəklini alaraq yumurtaları mühafizə edir. Bir dişi fərd nar ağacında 1000-a qədər yumurta qoya bilir. Zərərvericinin yumurtaları 0,5 mm ölçüdə uzunsov olub, qırmızımtıl qəhvəyi röngddər. İyun ayından başlayaraq iyulun ortalarına qədər yumurtalardan birinci yaş dövrünün qırmızımtıl röngli sürfələri çıxır. Yumurtadan çıxmış sürfələr bir müddət çanağın altında qalır, onların uzunluğu toxmın 0,4 mm olub, ayaqları və bığıcıqları vardır. Ayaqları nisbətən qalındır. Yaxşı inkişaf etmiş gözlər bədənin kənarlarında bığıcığın 1-ci bugumunun əsasında yerləşmişdir. Sürfələr xortumcuqlarını bitki toxumalarına keçirərk cavan zoğ və yarpaqların şirəsini sorurlar. Onlar tezliklə nar bitkisinin vegetativ orqanlarına yapışaraq ətrafında mumdan yalançı qalxan əmələ götürür. Sürfələr yapışdıqdan sonra hərəkətsiz olur, 3 dəfə qabiq dəyişərək böyüyürler. Birinci yaş

mərhələsinin sürfələri hərəkətli olub “avara fərd” adlanır və bu marhalada küskələtənətən bitkilərə yاخırlar. Cinsi dimorfizmin ilkin əlamətləri sürfələrin ikinci qabiqayışından sonra müşahidə olunur. Sentyabrın sonunda kütlövi suradə döş fərdlərə rast gəlmək olur. Mumlu yapon yalançı çanaqlı yasticası mənfi temperaturla davamlıdır.

*C. japonicus*-un inkişafı üçün havanın temperaturunun 24-27°C və rütubət 75-80% olması optimallı hesab olunur (Lazarevska et al., 2017).

Qeyd etdiyimiz kimi, mumlu yapon yalançı çanaqlı yasticasının vətəni Çin və Yaponiya olduğunu üçün və Azərbaycana yaxın keçmişdə göldiyinə görə respublikada bu zərərvericinin sayını təzim edən səmərəli yerli entomofaq yoxdur. Lakin zərərvericinin biotənzimlənməsində *Chilocorus renipustulatus* Scriba və *Chilocorus bipustulatus* L. yırtıcıları az da olsa fəaliyyət göstərir. Əsbiyyatda zərərvericinin effektiv entomofaqları olan *Scutellista cyanea* və *Microterys clauseni* növlərinin respublikaya introduksiya edilməsinin məqsədəyən olduğu qeyd edilir (Rzayeva və b., 2004). *Scutellista cyanea* (Hymenoptera: Pteromalidae) yasticanın çanağının altında olan yumurtaları möhv edir. *Microterys clauseni* (Hymenoptera: Encyrtidae) isə yapon mumlu yasticasının anal dölyindən bağırsaq boşluğununa bir neçə yumurta qoyur və bu dəlikdən yumurtanın saplaşığı görünür. Sürfə əvvəlcə sahibin bağırsağının möhtəviyyatı ilə, ikinci qabiqdayışmadan sonra isə bağırsaq divarını deşərək koksidin hemolimfasi və toxuması ilə qidalanır (Тряпицын, 1989).

Hazırda Azərbaycan şəraitində nar bitkisinə ziyan vuran mumlu yapon yalançı çanaqlı yasticasına qarşı yalnız kimyəvi mübarizə tədbirləri hayata keçirilir. Bu məqsədlə nar bağları bitkinin nisbi sakitlik dövründə 3-5%-li, vegetasiya dövründə isə 1%-li mineral yağ emulsiyaları ilə çılpmalıdır. Qeyd olunan preparata Inidachloprid (350 qr/l) və ya Xlorpyrifos ethyl (350 qr/l) preparatlarından birinin əlavə edilməsi mübarizənin keyfiyyətinin yüksəlməsinə səbəb olur (Qurbanov və b., 2017). Lakin zərərverici xüsusi çanaqla “qorunduğu” üçün kimyəvi mübarizə həmişə səmərəli olmur.

## ƏDƏBİYYAT

- Qurbanov İ.S., Əliyev V.M., Sadıqova N.M. və b. (2017)** Nar (*Punica granatum* L.). Bakı: Müəllim, 148 s.
- Mustafayeva G.A. (2013)** Azərbaycanın çanaqlı yasticalarının (Homoptera, Diaspidinae) növ tərkibi, yayılması və trofik əlaqələri. *Azərbaycan Zoologlar cəmiyyətinin əsrləri*, 5(№ 1): 65-77.
- Nobiyeva Z.Y. (1966)** Azərbaycanın subtropik bitkiləri. Bakı: Azərnəş, s. 71-88
- Rzayeva L.M., İbadova S.İ. (2004)** Azərbaycanda karantin zərərvericiləri və onların təbii düşmənləri. Bakı: Elm, 44 s.
- Bорхсениус Н.С. (1950)** Червецы и щитовки СССР. Москва-Ленинград, 128 c.
- Фасулати К.К. (1971)** Полевое изучение наземных беспозвоночных. М: Высшая школа, 424 с.
- Тряпицын В.А. (1989)** Наездники - энцертиды Палеарктики. Ленинград: Наука, 487 с.
- Ercisli S., Gadze J., Agar G., Yildirim N., Hizarcı Y. (2011)** Genetic relationships among wild pomegranate (*Punica granatum*) genotypes from Coruh Valley in Turkey. *Genet Mol Res.*, 10: 459-464
- Lazarevska S., Naceski S., Krsteska V. (2017)** The Japanese Wax Scale Ceroplastes japonicus Green, 1921 (Hemiptera: Sternorrhyncha: Coccoidae), a New Species and Pest on Persimmon in the Republic of Macedonia. *Acta Zoologica Bulgarica*, Suppl. 9: 293-295.
- Masten-Milek T., Seljak G., Šimala M. (2007)** *Ceroplastes japonicus* (Green) (Hemiptera: Coccoidea: Coccidae) as new pest in Croatia and its distribution. *Lectures and Proceedings from the 8<sup>th</sup> Slovenian Conference on Plant Protection*. Radenci, Slovenia, 6-7: 330-334
- Rainato A., Pellizzari G. (2008)** Redescription of the adult male and description of second-instar male, prepupa and pupa of *Ceroplastes japonicus* Green (Hemiptera: Coccoidea: Coccidae). *Zootaxa*, 1895: 25-38.

**Развитие японской восковой ложнощитовки (*Ceroplastes japonicus* Green, 1921)  
(*Hemiptera: Coccidae*) на гранатовом дереве**

**Г.А. Исмаилова, Г.Э.Гахраманова**

*Институт зоологии НАН Азербайджана, Баку, Азербайджан*

В статье представлены результаты исследований основного вредителя гранатового дерева- японской восковой ложнощитовки, ее биэкологические особенности и хозяйственное значение. У данного вредителя имеется ярко выраженный половой диморфизм и в регуляции его численности хищники *Chilocorus renipustulatus* Scriba и *Chilocorus bipustulatus* L. играют незначительную роль. Для уменьшения численности японской восковой ложнощитовки целесообразно интродуцировать в республику эффективные энтомофаги *Scutellista cyanea* и *Microterys clauseni*.

**Ключевые слова:** Гранатовое дерево, японская восковая ложнощитовка, половой диморфизм, энтомофаг

**Development of Japanese wax scale (*Ceroplastes japonicus* Green, 1921)  
(*Hemiptera: Coccidae*) on pomegranate**

**G.A. Ismayilova, G.E. Gahramanova**

*Institute of Zoology, Azerbaijan National Academy of Sciences, Baku, Azerbaijan*

The article presents the results of the research on waxed Japanese wax scale, bio ecological features and economic significance of major pomegranate pests. It is noted that this pest has a sexual dimorphism, and that *Chilocorus renipustulatus* Scriba, *Chilocorus bipustulatus* L. predators though minor, but play a role in its biological control. Introduction of *Scutellista cyanea* and *Microterys clauseni* species, which are an effective entomophage of pests, to the republic are considered reasonable.

**Keywords:** Pomegranate tree, japanese wax scale, sexual dimorphism, entomophage